

**“SAVALAN GLASS”  
MƏHDUD MƏSULİYYƏTLİ  
CƏMIYYƏTİ**

**31 dekabr 2021-ci il tarixinə**

**MALİYYƏ HESABATLARI VƏ  
MÜSTƏQİL AUDİTOR RƏYİ**

Mündəricat	Səhifə
<b>Müstəqil Auditorun Rəyi</b>	<b>1-2</b>
<b>Balans Hesabatı</b>	<b>3</b>
<b>Mənfəət və Zərərlər Hesabatı</b>	<b>4</b>
<b>Kapitalda Dəyişikliklər Hesabatı</b>	<b>5-6</b>
<b>Pul Vəsaitlərinin Hərəkəti Hesabatı</b>	<b>7-8</b>
<b>Maliyyə Hesabatları üzrə Qeydlər</b>	<b>9-21</b>

# MÜSTƏQİL AUDİTORUN HESABATI

## “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə

### Rəy

Bakı şəhəri

13.09.2022-ci il

1. Biz, “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasetinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Müəssisənin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

#### Rəy üçün əsaslar

2. Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

#### Əsas audit məsələləri

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalasdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

#### Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan salahiyyətli şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarının Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvələr nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz

fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

#### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvər nəticəsində yarana bilər və aynlıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

**Sərbəst Auditor:**

**Seyidov Elnur Sabir oğlu**



## SAVALAN-GLASS MMC

*Mühasibat balansı*

31 Dekabr 2021-ci il tarixinə

(Azərbaycan manatı ilə)

Maddənin №-si		Qeydlər	2 021	2 020
	<b>AKTİVLƏR</b>			
	<b>Uzunmüddətli aktivlər</b>			
	Qeyri-maddi aktivlər			
	Torpaq, tikili və qurğular			
	Maşınlar, avadanlıqlar və hesablama texnikası		206 720,54	242 110,74
	Nəqliyyat vasitələri			
	Daşınmaz əmlaka investisiyalar			
	Bioloji aktivlər			
	Təbii sərvətlər			
	İştirak payı metodu ilə uçota alınmış investisiyalar			
	Təxirə salılmış vergi aktivləri			
	Uzunmüddətli debitor borcları			
	Sair uzunmüddətli maliyyə aktivləri			
	Sair uzunmüddətli aktivlər			
	<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>206 720,54</b>	<b>242 110,74</b>
	<b>Qısamüddətli aktivlər</b>			
	Ehtiyatlar		2 061 822,04	3 800 577,93
	Qısamüddətli debitor borcları		473 896,61	20 286,77
	Dövlət büdcəsinə (vergilər üzrə)		0,00	514 693,09
	Pul vəsaitləri və onların ekvivalentləri		202 767,84	257 754,40
	Gələcək dövrün xərcləri			40 817,66
	Sair qısamüddətli maliyyə aktivləri			
	Sair qısamüddətli aktivlər		0,00	17 292,67
	<b>Cəmi qısamüddətli aktivlər</b>		<b>2 738 486,49</b>	<b>4 651 422,52</b>
	<b>CƏMİ AKTİVLƏR</b>		<b>2 945 207,03</b>	<b>4 893 533,26</b>
	<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>			
	<b>Kapital</b>			
	Ödənilmiş nominal (nizammamə) kapital		50,00	50,00
	Emissiya gəliri			
	Geri alınmış kapital (səhmlər)			
	Kapital ehtiyatları			
	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		597 590,60	159 404,80
	Keçmiş illərin bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		159 404,80	
	<b>Cəmi kapital</b>		<b>757 045,40</b>	<b>159 454,80</b>
	<b>Uzunmüddətli öhdəliklər</b>			
	Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər			
	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
	Təxirə salılmış vergi öhdəlikləri			
	Uzunmüddətli kreditor borcları			
	Sair uzunmüddətli öhdəliklər			
	<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>0,00</b>	<b>0,00</b>
	<b>Qısamüddətli öhdəliklər</b>			
	Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		402 026,62	401 003,34
	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər			
	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		140 893,08	
	Qısamüddətli kreditor borcları		1 512 491,33	916 790,65
	Sair qısamüddətli öhdəliklər		132 750,60	3 416 284,47
	<b>Cəmi qısamüddətli öhdəliklər</b>		<b>2 188 161,63</b>	<b>4 734 078,46</b>
	<b>CƏMİ ÖHDƏLİKLƏR</b>		<b>2 188 161,63</b>	<b>4 734 078,46</b>
	<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLIKLER</b>		<b>2 945 207,03</b>	<b>4 893 533,26</b>

RƏHBƏR  
BAŞ MUHASİB

**SAVALAN-GLASS MMC**

***Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)***

*31 Dekabr 2021-ci il tarixinə*

(Azərbaycan manatı ilə)

Bölümün / maddənin №-si		Qeydlərə istinad	2021
	Malların təqdim edilməsindən (İşlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir		7 247 218,73
	Sair Gəlirlər		45 393,21
	Digər əməliyyat gəliri (zərəri)-kurs fərqi		-15 002,13
	<b>Ümumi gəlir</b>		<b>7 277 609,81</b>
	<b>Ümumi xərclər</b>		<b>6 460 422,38</b>
	<b>Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər</b>		<b>6 341 694,44</b>
	Əmək haqqı və ona bərabər tutulan ödəmələr		123 315,37
	Sosial sığorta haqları		24 736,74
	Malın dəyəri		6 112 641,63
	İcarə haqqı		12 961,67
	Reklam xərcləri		842,40
	Yanacaq xərcləri		37 967,19
	Kommunal xərclər		1 012,99
	Rabitə xərcləri		996,04
	Bank xidməti üzrə xərclər		11 970,11
	Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər		15 250,30
	<b>Borca görə faizlər və onunla bağlı olan xərclər</b>		<b>45 657,57</b>
	Faizlərlə əlaqədar xərclər və ayırmalar		45 657,57
	<b>Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər</b>		<b>51 680,32</b>
	Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya		
	Maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya		51 680,32
	Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya		
	QMA -lərin amortizasiyası		
	Təqdim edilmiş əsas vəsaitlərin dəyəri		
	<b>Təmir xərcləri</b>		<b>0,00</b>
	Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri		
	Nəqliyyat xərcləri		
	<b>Sığorta üzrə xərclər</b>		<b>3 308,29</b>
	Ödənilmiş sığorta haqları		3 308,29
	Digər xərclər		15 837,60
	<b>Gəlirdən çıxılan vergilər və yişimlər</b>		<b>2 244,16</b>
	Əmlak vergisi		2 244,16

	<b>HESABAT DÖVRÜ ÜÇÜN VERGİNİN HESABLANMASI MƏNFƏƏT VƏ ZƏRƏR</b>		<b>2021</b>
	Vergiyə cəlb olunan mənfəət		817 187,43
	Mənfəət üzrə azadolnalar və güzəştlər		
	ZƏRƏR		
	Mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri		
	Mənfəət vergisinin dərəcəsi		20%
	<b>MƏNFƏƏT VERGİSİ</b>		<b>163 437,49</b>
	Mənfəət vergisi hesablanan zaman tanınmamış gəlirlər və xərclər		
	<b>XALIS MƏNFƏƏT VƏ YA CARI İLİN ZƏRƏRİ</b>		<b>653 749,94</b>

RƏHBƏR

BAŞ MUHASİB



*Kapitalda dəyişikliklər haqqında hesabat*

31 Dekabr 2021-ci il tarixinə

(Azərbaycan manatı ilə)

Qeydləre istinad Ödənilmiş nizamnamə kapitalı	Emissiya gəliri	Geri alılmış kapital (səhmlər)	Kapital ehtiyatları				Bölüşdürülməmiş mənfəet (ödənilməmiş zərər)	CƏMI
			Yenidən qiymətlə ndirilmə üzrə ehtiyat	Məzənnə fərqləri üzrə ehtiyat	Qanun- vericilik üzrə ehtiyat	Nizam- namə üzrə ehtiyat		
1/1/2021-cu il tarixinə qəlq	50,00						159 404,80	159 454,80
Uçot siyasetində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlşər							0,00	0,00
1/1/2021-cu il tarixinə düzəlşərden sonra qəlq	50,00						159 404,80	159 454,80
Aktivlərin yenidən qiymətləndirilməsi							0,00	0,00
Məzənnə fərqləri							0,00	0,00
Mənfəet vergisi hesablanan zaman tanımamış gəlirlər və xərclər							-56 159,34	-56 159,34
<b>Hesabat dövründə xalis mənfəet (zərər)</b>							653 749,94	653 749,94
Mülkiyyətçilərin kapital qoyuluşları							0,00	0,00
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividentlər)							0,00	0,00
Geri alılmış kapital (səhmlər) üzrə emalıyatlar							0,00	0,00
Kapitalın maddələr arasında köçürülmələrindən əvvəl 31/12/2021-ci il tarixinə qəlq							0,00	0,00
Kapitalın maddələr arasında köçürülmələrlər							0,00	0,00
31/12/2021-ci il tarixinə qəlq	50,00						756 995,40	757 045,40
<b>2021-ci il üzrə kapitalda dəyişikliklərin cəmi</b>								



31/12/2021-ci il tarixinə qəlq

2021-ci il üzrə kapitalda dəyişikliklərin cəmi

50,00

756 995,40

757 045,40

BAŞ MƏHASİB

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

31 Dekabr 2021-ci il tarixinə

(Azərbaycan manatı ilə)

	Qeydlərə istinad	2021
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>		
Hesabat dövrü üzrə xalis mənfəət (zərər)		653 749,94
Hesablanmış Mənfəət vergisi		163 437,49
Torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya		51 680,32
Qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri		0,00
Şübhəli borclar üzrə yaranmış ehtiyatlar		
Əsas vəsaitlərin xaric olmasından zərər		0,00
Ehtiyatların artması (azalması)		1 738 755,89
Debitor borcların artması (azalması)		-453 609,84
Maliyyə və investisiya fəaliyyətinə aid olan maddələr		
Sair qısamüddətli aktivlərdə artma (azalma)		17 292,67
Vergi və sair məcburi öhdəliklərdə artma (azalma)		492 148,68
Sair qısa müddətli öhdəliklərdə artım(azalma)		-3 283 533,87
Kreditor borclarının artması (azalması)		595 700,68
Sair		40 817,66
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin xalis hərətəki</b>		<b>16 439,62</b>
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>		
Torpaq,tikili və avadanlıqların əldə edilməsi		-16 290,12
Qeyri-maddi aktivlərin əldə edilməsi		
Torpaq,tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>-16 290,12</b>
<b>Maliyyə fəaliyyətindən pul vəsaitlərinin hərətəki</b>		
Alınmış bank kreditləri		200 000,00
Ödənilmiş bank kreditləri		-198 976,72
Kapitalın istifadəsi		-56 159,34
Kapital ehtiyatları		
Divident üzrə ödənişlər		
<b>Maliyyə fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti</b>		<b>-55 136,06</b>
<b>Pul vəsaitləri və onların ekvivalentinin xalis hərəkəti</b>		<b>-54 986,56</b>
<b>Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin evvəlinə qalığı</b>		<b>257 754,40</b>
<b>İl ərzində pul vəsaitlərinin artırması (azalması)</b>		<b>-54 986,56</b>
<b>Xarici valyuta məzənnəllərində dəyişikliklərin təsiri</b>		
<b>Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin sonuna qalığı</b>		<b>202 767,84</b>

RƏHBƏR

BAŞ MUHASİB



## Maliyyə hesabatlarına şərlər və qeydlər.

### 1. Giriş

Hazırkı maliyyə hesabatları 2021-ci il üzrə Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına (KTÜMMUS) uyğun olaraq “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər qeyri-kommersiya təşkilatıdır.

#### 1.1. Cəmiyyət haqqında ümumi məlumat.

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 03.06.2016-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və ona 1004273511 sayılı Şəhadətnamə verilmişdir.

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Hesabat dövrü ərzində Cəmiyyət şüsnin pərakəndə satışı ilə məşğul olmuşdur.

31 dekabr 2021-ci il tarixə Cəmiyyətin işçilərinin sayı 26 nəfər olmuşdur.

#### Müəssisənin təsisçiləri:

Fiziki şəxs Əsədzadə İlkin İntiqam oğlu-50 manat, 50 pay, 100%, pul şəklində.

Cəmiyyətin nizamnamə kapitalı 50 manat həcmindədir hər biri 1 (bir) manat olmaqla 50 paydan ibarətdir və təsisçi tərafından pul şəklində bir dəfəyə ödənilmişdir.

Menecment və nəzarət Müəssisənin direktoru cənab Əsədzadə İlkin İntiqam oğlu tərəfindən aparılır və Müəssisənin təsisçilərinə hesabat verir.

#### 1.2. Cəmiyyətin hüquqi ünvani

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvani:  
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1-ci (Binəqədi), ev 72F

#### 1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

## 2. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın göləcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.

### **3. Uçot siyasetinin təqdimatı**

Uçot siyasetinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirse, göstərilən uçot siyaseti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

#### **3.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları**

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və KTÜMMUS-na uyğunlaşdırılmışdır. Bu düzelişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının KTÜMMUS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasetinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

#### **3.2. Valyutaların yenidən hesablanması**

##### **(a) Funksional valyuta və hesabat valyutası**

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülülməsi üçün istifadə olunur. Bu Cəmiyyətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

##### **(b) Əməliyyatlar və qalıqlar**

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutaldan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevriləməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasıdan yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirse, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

#### **3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)**

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmış və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayıraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yiğilmiş istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındaki fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

#### **3.4. Amortizasiya**

Torpaq üzrə amortizasiya ayırmaları hesablanınır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar –illik 7%
- Maşın və avadanlıqlar –illik 20%
- İT avadanlıqları –illik 20%
- Nəqliyyat vasitələri –illik 25%
- Mebel və təsərrüfat inventarları –illik 20%
- Sair əsas vəsaitlər –illik 20%

Aktivlərin ləğvedilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

#### **3.5. Qeyri-maddi aktivlər**

Cəmiyyətin qeyri-maddi aktivləri yoxdur.

#### **3.6. Aktivlərin qiymətdən düşməsi**

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərirse, hər

## **31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərlər və Qeydlər**

dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
- (b) Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünlərlər.

### **3.7. İvestisiyalar**

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

#### *(a) Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri*

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

#### *(b) Borc vəsaitləri və debitor borcları*

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

#### *(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar*

Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

#### *(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri*

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

### **3.8. Ehtiyatlar**

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal

və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

### **3.9. Alıcılar və sifarişçilərin debitor borcları**

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yiğilması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünzsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındaki fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

### **3.10. Pul vəsaitləri və onların ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesablari, digər tələbli bank hesablari, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

### **3.11. Təsisçi kapital**

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

### **3.12. Kreditlər bə borclar**

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiyon kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədək ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olaması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

### **3.13. Mənfəət vergisi**

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxminini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmidə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat

## 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlar və Qeydlər

balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənəfət əldə edilməsi ehtimalı vardır.

### **3.14. Qarşidakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)**

Ötraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Cəmiyyət keşmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
  - Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
  - Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmışdır.

### **3.15. Gəlirin tanınması**

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) *Faiz gəlirləri*

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c) *Dividend gəlirləri*

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfiət əldə etmək hüquq müəyyən olunmuşdur.

### 3.16. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

### 3.17. Dividendlerin verilməsi

Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrə tanınır ki, həmin dövrə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmivvətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.

#### 4. Malivvə risklərinin idarə edilməsi

#### 4.1. Maliyyə riskərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

*(a) Bazar riski*

*(i) Valyuta riski*

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

*(ii) Qiymət riski*

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarda faktiki rəqabətin olmaması buna əsas verir.

*(b) Kredit riski*

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdırın prosedurlar işlənmişdir.

*(c) Likvidlik riski*

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmiñin saxlanması, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxıa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.

*(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski*

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

## **4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları**

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

*(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi*

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir.

*(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi*

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

*(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər*

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

## **5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri**

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılardaxildir:

## 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

### **5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər**

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındaki hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

### **5.2. Binaların yenidən qiymətləndirilməsi**

Cəmiyyətin balansında olan daşınmaz əmlak üçün yenidən qiymətləndirilmə aparılmamışdır.

### **5.3. Vergi qanunvericiliyi**

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır.

## **6. Əsas vəsaitlər**

	<b>Binalar</b>	<b>Maşın və avadanlıq</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Digər əsas vəsaitlər</b>	<b>Cəmi</b>
<b>01 yanvar 2021-ci il tarixinə ilkin dəyər</b>		<b>311 797,00</b>			<b>311797</b>
<b>Yığılmış amortizasiya</b>		<b>69 686,26</b>			<b>69686,26</b>
<b>01 yanvar 2021-ci il tarixinə balans dəyəri</b>		<b>242 110,74</b>	<b>0,00</b>		<b>242110,74</b>
<b>Daxilolmalar</b>		<b>16 290,12</b>			<b>16290,12</b>
<b>Xaricələmalar</b>					<b>0</b>
<b>Amortizasiya ayırmaları</b>		<b>51 680,32</b>			<b>51680,32</b>
<b>Xaricələmalar üzrə yığılmış amortizasiya</b>					<b>0</b>
<b>31 dekabr 2021-ci il tarixinə balans dəyəri</b>		<b>206 720,54</b>	<b>0,00</b>		<b>206720,54</b>
<b>31 dekabr 2021-ci il tarixinə ilkin dəyər</b>		<b>328 087,12</b>	<b>0,00</b>		<b>328087,12</b>
<b>Yığılmış amortizasiya</b>		<b>121 366,58</b>	<b>0,00</b>		<b>121366,58</b>
<b>31 dekabr 2021-ci il tarixinə balans dəyəri</b>		<b>206 720,54</b>	<b>0,00</b>		<b>206720,54</b>

## **7. Ehtiyatlar**

	<b>2021</b>	<b>2020</b>
<b>Material ehtiyatları</b>	<b>2 061 822,04</b>	<b>3 800 577,93</b>
<b>Bitməmiş istehsal</b>		
<b>Cəmi:</b>	<b>2 061 822,04</b>	<b>3 800 577,93</b>

## 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

### 8. Debitor borcları

Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları  
Müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə debitor  
borcları  
Büdcəyə qısamüddətli debitor borcları  
Cəmi:

	<b>2021</b>	<b>2020</b>
36 669,95	20 286,77	
437 226,66		
	514 693,09	
<b>473 896,61</b>	<b>534 979,86</b>	

### 9. Pul vəsaitləri və onların ekvivalentləri

Kassada olan nağd pul vəsaitləri  
Bank hesablarında pul vəsaitləri  
Bank hesablarında pul vəsaitlərindən:  
· Milli valyutada bank hesabları  
· Xarici valyutalarda bank hesabları

	<b>2021</b>	<b>2020</b>
0,00	0,00	
202 767,84	257 754,40	
202 052,61	257 754,40	
715,23	0,00	

### 10. Qısamüddətli aktivlər

Sair qısamüddətli aktivlər  
Cəmi:

	<b>2021</b>	<b>2020</b>
0,00	58 110,33	

### 11. Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər

Vergilər üzrə  
Digər məcburi ödənişlər üzrə  
Cəmi:

	<b>2021</b>	<b>2020</b>
140 893,08		
<b>140 893,08</b>	<b>0,00</b>	

### 12. Qısamüddətli kreditor borcları

Malgöndərən və podratçılara qısamüddətli kreditor borcları  
İşçi heyətinə qısamüddətli kreditor borcları  
Müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə kreditor  
borcları  
Qısamüddətli faiz xərcləri yaranan  
Digər qısamüddətli kreditor borcları (alınmış avanslar)  
Təsisçi ilə hesablaşma  
Sair qısamüddətli borclar  
Cəmi:

	<b>2021</b>	<b>2020</b>
1 511 154,62	916 765,23	
402 026,62	401 003,34	
1 336,71	25,42	
132 750,60	3 416 284,47	
<b>2 047 268,55</b>	<b>4 734 078,46</b>	

## 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

### 13. Satış

	<b>2021</b>
Əsas fəaliyyət üzrə gəlirlər	7 247 218,73
Sair fəaliyyət üzrə gəlirlər	45 393,21
Məzənnə fərqindən gəlir(zərər)	-15 002,13
<b>Cəmi gəlirlər</b>	<b>7 277 609,81</b>

### 14. Satışın maya dəyərinin elementləri

	<b>2021</b>
İşçi heyəti üzrə xərclər - əmək haqqı	123 315,37
İşçi heyəti üzrə xərclər – sosial siğorta ayırmaları	24 736,74
Malın dəyəri	6 112 641,63
İcarə haqqı	12 961,67
<b>Reklam xərcləri</b>	<b>842,40</b>
Yanacaq xərcləri	37 967,19
Kommunal xərclər	1 012,99
Rabitə xərcləri	996,04
Bank xidməti	11 970,11
Amortizasiya xərcləri	51 680,32
Kredit faizi	45 657,57
İşçilərin və əmlakın siğortası üzrə xərclər	3 308,29
Digər xərclər	15 837,60
Billavasitə malların təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər	15 250,30
Əmlak vergisi	2 244,16
<b>Cəmi:</b>	<b>6 460 422,38</b>

### 15. Ümumi Mənfəət (Zərər)

	<b>2021</b>
Ümumi Mənfəət (Zərər)	817 187,43

### 16. Mənfəət vergisi

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	<b>2021</b>
Cari mənfəət vergisi xərci	163 437,49

KTÜMMUS-na və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındaki fəqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsində 20% (2018-ci il- 20%) qeydə alınır. Hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri və ya öhdəlikləri hesablanmışdır.

Cəmiyyət hesabat ilini mənfəətlə başa vurmuşdur.

## **17. Əlaqəli tərəflərlə əməliyyatlar**

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərələrdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındaki münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

## **18. Risklərin idarə edilməsi**

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

### **Kredit riski**

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Cəmiyyətin pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

### **Bazar riski**

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddəti borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

### **Faiz dərəcəsi riski**

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

## **19. Hesabat tarixindən sonra baş vermiş hadisələr**

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş verməmişdir.

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru:

i.i.Əsədzadə



## Rəhbərliyin Məlumatları

### “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əsədzadə İlkin İntiqam oğlu

Bakı şəhəri

13.09.2022-ci il

Bu məktub maliyyə məlumatlarından ibarət maliyyə hesabatlarının, “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il üzrə Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq təqdim edilən balans hesabati və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatları barədə, həqiqi və ədalətli rəy təmin edilməsi məqsədilə “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il üzrə apardığınız maliyyə hesabatlarının auditini ilə əlaqədar təqdim edilir.

Bununla, biz Kommersiya Təşkilatları Üçün Milli Mühasibat Uçotu Standartlarına müvafiq olaraq maliyyə hesabatlarının düzgün təqdim edilməsi üzrə məsuliyyətimizi təsdiq edirik.

Eyni zamanda, biz aşağıda verilən məlumatlara cəmiyyət ilə bağlı məlumatların daxil edildiyini təsdiq edirik.

- Rəhbərlik və ya cəmiyyətin daxili nəzarətində əhəmiyyətli rola malik əməkdaşların aidiyəti olduğu və ya maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə bilən qanunsuzluqlar baş verməmişdir.
- Bütün mühasibat kitablarını və əlaqədar sənədləri Sizə təqdim edirik.
- Maliyyə hesabatlarında səhvlər, o cümlədən əhəmiyyətli səhvlər yoxdur.
- Cəmiyyət yerinə yetirməmə hallarında maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək müqavilənin bütün aspektlerini yerinə yetirmişdir. Tələblərin yerinə yetirilməməsi hallarında maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərə biləcək tənzimləyici orqanların tələblərinin yerinə yetirilməməsi hallarına yol verilməmişdir.
- Maliyyə hesabatlarında eks olunan aktivlərin və passivlərin təsnifatı və ya dəyərini əhəmiyyətli dərəcədə dəyişə bilən planlarımız və ya niyyətimiz yoxdur.
- Hər hansı inventarın həddən artıq istifadəsi və ya köhnəlməsinə səbəb olan digər plan və ya niyyətimiz yoxdur və heç bir inventar xalis real dəyərindən artıq məbləğdə göstərilmir.
- Cəmiyyətin bütün aktivlərə hüququ vardır və Cəmiyyətin aktivləri üzərində həbs qoyma və ya girov hüququ yoxdur.
- Həm potensial, həm də faktiki olmaqla bütün öhdəliklər müvafiq qaydada qeydə alınmışdır.
- Maliyyə hesabatlarında dövrün sonunadək düzəlişlərin aparılmasını tələb edən heç bir sonrakı hadisə baş verməmişdir.
- Mülkü iddia üzrə heç bir iddia qəbul edilməmişdir və ya qəbul edilməsi ehtimal edilmir.
- Nağd pul və ya investisiya hesablarımızdan heç birində rəsmi və ya qeyri-rəsmi təzminat üzrə sazişlər yoxdur.

“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru:

Əsədzadə İlkin İntiqam oğlu



# Audit Məktub-Tapşırığı

## “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə:

Bakı şəhəri

13.09.2022-ci il

Siz bizdən “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il üzrə təqdim edilən balans hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini keçirməyi xahiş etmişsiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi Beynəlxalq Audit Standartlarına müvafiq aparılacaqdır. Standartlar audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması səbəbi ilə əhəmiyyətli təhriflərin aşkar edilməməsi üzrə qaçılmaz risk mövcuddur.

Maliyyə hesabatları üzrə hesabatımıza əlavə olaraq, mühasibat uçotunda və daxili nəzarət sistemlərində diqqətimizi cəlb edən əhəmiyyətli nöqsanlara dair Sizi ayrıca məktubla təmin edəcəyik.


Nəzərinizə çatdırırıq ki, tələblərə cavab verən maliyyə hesabatlarının hazırlanma cavabdehliyi cəmiyyətin rəhbərliyinin üzərinə düşür. Bura müvafiq mühasibat qeydlərinin saxlanması, uçot siyasetinin seçilməsi və tətbiqi və eləcə də, cəmiyyətin aktivlərinin qorunması daxildir. Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırlıq və onların auditə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təmin edəcəklərinə inanırıq. Ödəniş haqqı tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən ediləcəkdir.

Hazırkı məktub ləğv edilməzsə, düzəlişlər aparılmazsa və ya başqası ilə əvəz edilməzsə gələcək illərdə etibarlı sayılır.

Maliyyə hesabatları auditinin təşkilinin sizin razılığınızda müvafiq olmasına təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamığınızı və geri qaytarmağınızı xahiş edirik.

**Sərbəst Auditor:**  
Seyidov Elnur Sabir oğlu



“SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri:  
Əsədzadə İlkin İntiqam oğlu



## **01 sentyabr 2022-ci il tarixli 011/22 sayılı müqaviləyə əsasən aparılmış auditin nəticəsinə dair auditorun yekun sənədlərinin**

# TƏHVİL - QƏBUL AKTI

Bakı şəhəri

13.09.2022-ci il

Biz aşağıda imza edənlər:


İcraçı – Sərbəst Auditor Seyidov Elnur Sabir oğlu və Sifarişçi “SAVALAN GLASS” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əsədzadə İlkin İntiqam oğlu bu aktı ona görə tərtib edirik ki, İcraçı tərəfindən 01 sentyabr 2022-ci il tarihli 011/22 sayılı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır.

Auditin nəticələrinə görə sifarişçiye müstəqil auditorun hesabatı təhvil verilmişdir.

## Təhvil verdi:



Təhvil aldi:



**"Auditin planlaşdırılması" standartına 1 sayılı əlavə**  
**Auditin ümumi planı**

Sifarişçi təsərrüfat subyektinin adı	Ofis
Auditlə əhatə edilən dövr	2021-ci il
Auditin başlanma və sona çatdırılması vaxtı	01.09.2022-13.09.2022-ci il
Adam günlərinin (adam saatLarın) miqdarı	Adam günlərinin miqdarı-77; Adam saatların miqdarı-511
Auditor qrupunun rəhbəri	Seyidov Elnur Sabir oğlu
Auditor qrupunun tərkibi	Fətullayeva Sevil İmanqulu qızı Seyid Səmra Elnur qızı Abbaszadə Nicat Müseyib oğlu Zeynalov Fuad Məhəmməd oğlu Qurbanova Nərgiz İlqar qızı Həsənov Çingiz Ələvsər oğlu

Sıra №-si	Planlaşdırılan işlərin növləri	İşlərin icra müddəti	İcraçı	Qeyd
1	Əsas vəsaitlərin reyestri (ilin əvvəlinə qalıq, ilin əvvəlinə yiğilmiş amortizasiya, il ərzində əlavələr, il ərzində hesablanmış amortizasiya, il ərzində silinmələr, il sonuna ilkin dəyər və il sonuna yiğilmiş amortizasiya göstərilməklə)	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	
2	Pul və pul vəsaitlərinin banklar və kassa üzrə detallı açılışı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	
3	Bank çıxarışları 2021 ci il üçün	01.09.2022-13.09.2022	Abbaszadə Nicat Müseyib oğlu	
4	Kreditor borcların podratçılar üzrə siyahısı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	01.09.2022-13.09.2022	Həsənov Çingiz Ələvsər oğlu	
5	Debitor borcların müştərilər üzrə siyahısı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilməklə)	01.09.2022-13.09.2022	Qurbanova Nərgiz İlqar qızı	
6	Elektron qaimə fakturalanının siyahısı	01.09.2022-13.09.2022	Zeynalov Fuad Məhəmməd oğlu	

7	Kapitalda dəyişikliklər haqqında hesabat	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	
8	Mənfəət və zərər haqqında hesabatı	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	
9	Pul vəsaitlərinin hərəkəti hesabatı	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	
10	Əmək haqqı hesablanması cədvəlləri 2021-ci il üçün	01.09.2022-13.09.2022	Seyid Səmra Elnur qızı	
11	2021-ci ilin Mənfəət vergi bəyannaməsi (vergi məqsədi ilə gəlirdən çıxılan və çıxılmayan xərclərin açılışı)	01.09.2022-13.09.2022	Fətullayeva Sevil İmanqulu qızı	

## Auditor qrupunun rəhbəri

Seyidov Elnur Sabir oğlu



## "Auditin planlaşdırılması" standartına 2 sayılı əlavə Audit programı

Sifarişçi təsərrüfat subyektinin adı

Ofis

## Auditə əhatə edilən dövr

2021-ci il

Auditin başlanma və sona çatdırılması vaxtı 01.09.2022-13.09.2022-ci il

Adam günlərinin  
adam saatların) miqdarı

Adam günlerinin miqdari-77;  
Adam saatların miqdari-511

Auditor qrupunun rəhbəri

Seyidov Elnur Sabir oğlu

## Auditor qrupunun tərkibi

Fətullayeva Sevil İmanqulu qızı  
Seyid Səmra Elnur qızı  
Abbaszadə Nicat Müseyib oğlu  
Zeynalov Fuad Məhəmməd oğlu  
Qurbanova Nərgiz İlqar qızı  
Həsənov Çingiz Ələvsər oğlu

Sıra №- si 1	Auditin bölmələri üzrə auditor proseduralarının siyahısı	Audit keçirilən dövr	İcraçı	Auditorun iş sənədləri	Qeyd
1	Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	2021-ci il	Fətullayeva Sevil İmanqulu qızı	Pul və pul vəsaitlərinin banklar və kassa üzrə detallı açılsı (xarici valyutada olduğu təqdirdə həmin valyuta və məbləği göstərilənlə)	
2	Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə)	2021-ci il	Fətullayeva Sevil İmanqulu qızı	Elektron qaimə fakturalarının siyahısı; Bank çıxarışları	
3	Kapitalda dəyişikliklər haqqında hesabat	2021-ci il	Fətullayeva Sevil İmanqulu qızı	Mənfəət vergisi hesablanan zaman tanınmamış gəlirlər və xərclər; Mülkiyyətçilərin kapital qoyuluşları; Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar	
4	Mühasibat balansı	2021-ci il	Fətullayeva Sevil İmanqulu qızı	2021-ci ilin Mənfəət vergi bəyannaməsi	

Auditor qrupunun rəhbəri



Seyidov Elnur Sabir oğlu